



## HAFİZ ƏLİMƏRDANLI

### *YAZILSIN TARIXİ AZƏRBAYCANIN*

Yazılsın tarixi Azərbaycanın,  
Kimlər bu torpaqda dövlət yaratmış.  
Əsasın qoymuşdur cümhuriyyətin,  
Kimlərdən bu nəslə miraslar çatmış.

Yazılsın tarixi Azərbaycanın,  
Kimlər bu torpaqdan paylar qoparmış,  
Kimlər bu torpağa dişin qıcamış,  
Kimlərin istəyi gözündə qalmış.

Yazılsın tarixi Azərbaycanın,  
Mannada, Midiya torpaqlarında,  
Atropat, Cavanşir düşmən qıranda,  
Yalançı tarixçi hardayıdı, harda.

Yazılsın tarixi Azərbaycanın,  
Nizami "Xəmsə"ni yazmış burada,  
Tusi Günəş sistemini salanda yada,  
Avropa qalmışdı qaranlıqlarda.

Yazılsın tarixi Azərbaycanın,  
Dərbənddən, Qubadan, Şəki-Şirvandan,  
Təbrizdən, İrəvan, həm Naxçıvandan,  
Xəbərlər bizlərə çatdırır zaman.

Yazılsın tarixi Azərbaycanın,  
Bakıda qırğınlar törədənlərdən.  
Məlumat verilsin bize düşməndən,  
Deyilsin adları, qoy bilsin Vətən.

Yazılsın tarixi Azərbaycanın,  
Gəncədə bu dövlət necə yarandı.

Bakını özünün paytaxtı sandı,  
Tarixdə adları şorəflə qaldı,  
Kimlər itirdisə, kimlər qazandı.

Yazılsın tarixi Azərbaycanın,  
Hər anın, hər vaxtin öz hökmü vardır,  
Mərd oğul, qızların adları qalır,  
Tarix yollarında işiqdır - saçır.

Yazılsın tarixi Azərbaycanın,  
Azadlıq yolunda şəhid kimlərdir,  
Bu yolda xalqına kimlər rəhbərdir,  
Azadlıq yolunu xalqa göstərir.

Yazılsın tarixi Azərbaycanın,  
Azadlıq yoludur yeganə qərar,  
Millətlər içində imzalar atar,  
İmzalar içində imzası qalar.

Yazılsın tarixi Azərbaycanın,  
Hər söz yerindəcə deyilsin gərək,  
Nəsillər öyrənsin, tarixi deyək,  
Qoy vüqar hissylə sevinsin ürək.

17-26.03.2018

### *İNSANTƏK YAŞAMAQ İSTƏRƏM*

İnsan insan kimi yaşamaq istər,  
Soruşsan, meyari nədir həyatın?  
Verilən suala yüz cavab gələr.  
Yüz cavab bir yerə yiğilsə əgər,  
İnsantək yaşamaq çətindir, deyər.

21.05.2018

## BİR TƏK ÖMÜR QISMƏT BİZƏ

Kimsə deyir biz qonağıq bu dünyada,  
Qonaq olan istəyəndə bir də gələr,  
Bu dünyada bir tək ömür qismət olur,  
Kimi itir, kimin adı dildə gəzər.

Var-dövlətə uysan, həyat gedir hədər,  
Tamah, sonu görünməyən istək, kədər,  
Yaratmaqla istəyinə hər kəs yetər,  
Yaratmasan, xalqdan tənə sonsuz qədər.

Gələn günə paylayar həyat yükünü,  
Ləyaqət bəzəyər insan ömrünü,  
Yalan parçalaray əzər könlünü,  
Hər saatın hesabı ömründən gedər.

Təkcə insan qəlbində istər xoş günlər,  
Həyatı sevgisiylə saflığa ünlər  
Qəlbədə varsa məhəbbət xalqını sevər,  
Sevgi yoxsa ürəkdə qılfanın bəzər.

Ömrün yolu bir sınaq yoxdur təkrarı,  
Ağıldır addım-addım verər qərarı,  
Hafızə nə lazımdır, sevər ilqarı,  
Yalan, saxta əməlləri o kənar edər.

**10-12.11.2017**

## NİYALDAĞ

Niyaldağ, bir zirvə istərəm səndən,  
Mən ora yüksəlib Vətənə baxım.  
Niyaldağ, bir cığır istərəm səndən,  
Mən həmin zirvəyə onunla qalxım.

Niyaldağ, neçə qış, neçə baharı,  
Başını əymədən sən yola saldın.  
Qoynunda yaşamış əcdadlılarından,  
Gör neçə nəsili qoynuna aldin.

Niyaldağ, seyr etdim uşaq çağından,  
Mən səndə əzəmət, bir vüqar gördüm.  
Gün keçdi, il ötdü ağardı başım,  
Dərdimi, sevinci səninlə böldüm.

Niyaldağ qartallar uçan yerlərdə,  
Mən səni dinlədim, baharda, yayda.  
Tarixdən danışır bulağın, daşın,  
Cavanşir nişanı var qayalarda.

Niyaldağ, görübən məğrur babalar,  
Düşmənlə mərdliklə necə vuruşar.  
Girdiman daşanda onların səsi,  
Bu gün də dağlarda sədalar salar.

Niyaldağ, qalalar şahidlik edir,  
İndi bu yerlərdə bir yol qırılır.  
Şahintək şığıyb dərəyə enir,  
Hərdən ətəyindən yuxarı çıxır.

Niyaldağ, tarixi indi yaradan,  
Müdrik babalara sanki qovuşan.  
Bu yolu seyrinə tökülsün cahan,  
Bələdçi seçilsin ona Girdiman.

Niyaldağ, hər yolu məramı olur  
Bu yol qoynundakı Lahica gedir.  
Lahicin təkrarı de görüm, varmı?  
Tarixdən dirçəlmış bir əfsanədir.

Niyaldağ, tapşırıb əmanət kimi,  
Böyük əcdadımız ulu Cavanşir.  
Lahic Vətənimin bir güşəsidir,  
Tarixdə adın da adıyla gedir.

Niyaldağ, bir zirvə istərəm səndən,  
Mən ordan bir müddət Lahica baxım.  
Niyaldağ, bir cığır istərəm səndən,  
Son dəfə zirvəyə onunla qalxım.

**14-18.12.2017**

## ATATƏK HƏYATDAN RAZI QALARSAN

Həyata gələndə ölçülmüş zaman,  
Hansı vaxta qədər yaşayacaqsan,  
Həyati elə qur, olma peşiman,  
Tələsmə, ömrünü başa vurasan.

Tələsmə, uşaqkən tez böyüyəsən,  
Nə qədər imkan var uşaq qalasan,  
Cavanlıq çağında bir gözəl görsən,  
Tələsmə, qəlbini ona açasan.

Məhəbbət qəlbini tutanda sənin,  
Tələsmə vüsala tez yetişəsən,  
O gözəl günlərdə nəğmən səslənsin,  
Misralar düzəldib, qəzəl yazasan.

Ailə qayğısı olsa həyatda,  
Tələsmə körpələr nə vaxt böyüyər,  
Zaman onları da qoyar yoluna,  
Qış gedər, çıxarsan yenə yaza sən.

Tələsmə, uşaqlar nə vaxt tərpənər,  
Getdiyin yollara yetir bir nəzər,  
Görərsən, hər zaman hökmünü edər,  
İmkanın varlığıdır, onu pozasan?

Tələsmə, saçına ələnərsə qar,  
Ömrünün bağında yetişmişsə bar,  
Təmkinlə övlada verərsən qərar,  
Atatək həyatdan razı qalarsan.

28.11.2017

**SƏNİ QINAMAZ**

(rübai dəsti)

Qəlbini sükutla dirlə hərdən-bir,  
Gör sənə o nələr, nələr söyləyir.  
Ümidi həyatda çatmayan yero,  
Sərf etmə ömrünü, qayıtmır, gedir.

Bir uca zirvəni götürsə hədəf,  
Zirvələr o yolda düzülüb səf-səf.  
Bu yolda çən düşür, dolu da tökürl,  
Zirvə taleyindir, get ona tərəf.

Zirvəyə qalxmasan irad tutulmaz,  
Taledir, ömürdən bəlkə də çatmaz.  
Çatsan o zirvəyə könül sevinər,  
Çatmasan vicdanın səni qınamaz.

19.08.2018

**YORULAN DEYİLƏM**

Ay dağlar, sormayın hər dəfə məndən,  
Qəlbimə yatırımi sərt qayaların.  
Sinəmdə ürəyim döyünen gündən,  
Yorulan deyiləm sizi sevməkdən.

Bulaqlar, sormayın göz yaşı ilə,  
Sizi görməsəm də yanınızdayam.  
Qəlbimə axırsız hey gilə-gilə,  
Sevən sevdiyini gətirməz dilə.

Küləklər, sormayın sizsiz qalmışam,  
Qəlbimdə tufanlar təlatüm edir.  
Yaranır şeirlər hər səhər, axşam,  
Unutqan qəlblərə sərt qaya, daşam.

Ey Vətən, sən demə yorulmuşam mən,  
Mahnılar yazaram üzəkdən gələn.  
Dağlardan, bulaqdan, küləkdən, səndən,  
Yorulan deyiləm Vətən deməkdən.

26.10.2017

**SƏSLƏNSİN KAMANIM, TARIM**

Dinlədim mən tarı, kaman dilləndi,  
Muğamlar səsləndi, qəlbim inlədi,  
Könlümdə oyandı, közlər göynədi,  
Qoy çalsın daima kamanım, tarım.

Xalqımızın nə gözəl musiqisi var,  
Hər günə qəlbimdə mahnılar qalar,  
Tarixdən incilər bizə çatdırır,  
Qəlbimi yandıran kanonum, sazım.

Eşitdim Seyidi, eşitdim Xanı,  
Eşitdim Şövkəti, Əlibabani,  
Üzeyir dinləndi, desəm Qaranı,  
Fikrətin simfonik muğamlarını,  
Bulaqdır qaynayan elim, diyarıram.

Çalınsın cəngisi Üzeyir bəyin,  
Vəcdəyə gətirər, dərindən dərin,  
Eşidib nəhayət, bəşər qoy desin,  
Bax bu musiqidir dövlətim, varım.

17.11.2017

**TÜRKÜN OĞLU**

Qayıt, türkün oğlu, qayıt özünə,  
Baxma bu həyatda özgə sözünə.  
Qoy baxsın dünyamız sənin gözünə,  
Qoy görsün bu dünya türkün oğlunu.

Türkün oğulları azadlıq sevər,  
Azadlıq yolunda canından keçər.  
Düz sözü düşmənin üzünə deyər,  
Dünya nə vaxt seçər yalan doğrunu.

Əyməz türk oğlunu əzab-əziyyət,  
Qəlbində daima vüqar, cəsarət.  
Bu ellər onunla edər fəxarət,  
Dünyaya göstərmış doğru yolunu.

Çanaqqala tarixdə yeni səhifə,  
Türk oğlu layiqdir hər cür tərifə.  
Saxlasın yadında yalnız bir dəfə,  
Millətlər qoy bilsin onun rolunu.

Bilsinlər türk oğlu tarix yaradır,  
Nə vaxt ki, özünə özü qayıdır,  
Qurmaq, yaratmağı türkü tanıdır,  
Tanrı həkk etmişdir qanında bunu.

13-17.03.2018

**SEVİNCİM, KƏDƏRİM MƏNİM**

Həyatda çal-çarpaz sevinclə kədər,  
Sevinc qəm-qüssəylə tez-tez qarışar.  
Bu gün sevinc olan dəyişər səhər,  
Sevinən qüssəylə təklikdə qalar.

Gördüyün bu dünya sadə deyildir,  
Mürəkkəb gedişlər həyatda edir.  
Sevincdən göz yaşı sel kimi gedir,  
Kədərdən bayatı, ağrılar deyir.

Bəzən də aldadır dostun xoş sözü,  
Rəqibin əməli kömək eyləyir.  
Bu gün həyat səni sınayır özü,  
Çatdığını zirvədə qalma söyləyir.

Yarınla aldığın sevinc bitməmiş,  
Qayğılar həyatda qol-qanad açır.  
Qayığının izləri hələ itməmiş,  
Bir başqa qayğılar üstünü alır.

Beləcə həyatın eniş-yoxuşlu,  
Zirvəyə hər addım sevinc gətirir.  
Enəndə zirvədən qüssədir yolu,  
Sevinclə bərabər neçə dərd gəlir.

Hər dərdin sonu var, sevinc yüksələr,  
Dünənin əzabı sevincdir bu gün.  
Çəkinmə əzabdən həyatda dəyər,  
Ömür tək sevinclə, mənasız bütün.

20-22.03.2018

**SEVGİ DƏYİŞMƏZ**

Bir zaman göylərdə pərvazlanırdıq,  
Göyün yeddi qatı azlıq edirdi.  
Sevgi qanadında yaman yanındıq,  
Pərvanə özündən küsüb gedirdi.

Heyrətdən axardı gülər, çiçəklər,  
Bülbüllər susurdu bizi görəndə.  
Sevinclə baxardı dağda ətəklər,  
Oxşardı çöhrəni meh də əsəndə.

Bir bulaq, ikimiz su içdik ondan,  
Bir çinar, ikimiz ona söykəndik.  
Bir qartal göylərdə edirdi cövlən,  
Ondan gələcəyə arzu dilədik.

Yadına gəlirmi söylədik nələr?  
Bir qartal eşitdi, bir də özümüz.  
Dünya şübhə yoxdur, dəyişə bilər,  
Sevgimiz dəyişməz oldu sözümüz.

Deyilən arzudan illər də ötdü,  
Könüldən könülə yollar göründü.  
Sanma illər keçdi, eşqimiz söndü,  
Hər ilin sevinci sərvətə döndü.

İstərsən qayıdaq həmin illərə,  
Nələr dəyişəcək özün bilirsən.  
Sevgilim yadında saxla bir kərə,  
Eşqimiz dəyişməz dəyişsəm də mən.

24.06.1983

**ŞEİR YAZMAQ ÇƏTİNDİR**

Çox şeirlər eşitdim,  
Bəzən məna çox dərin.  
Amma yenə nə edim,  
Şeir demək çox çətin.

Biri yazır qəmindən,  
Xırda-mırda dərdindən.  
Biri yazır qəlbindən,  
Şirin məhəbbətindən.

Bir şeirdə təriflər,  
Sifarişlə vəsf edər.  
Bilmirəm etmiş nələr,  
Göydən alqış ələnər.

Qəlbin yanmırsa sənin,  
Çəkmir Vətən həsrətin.  
Günü qara qələmin,  
Yazdığın sətirlərin.

Nə çox başqa sənətlər,  
Dolanmağa bəs edər.  
Nə vicdan əzab çəkər,  
Nə yuxusuz gecələr.

Vəsf etmək məhəbbəti,  
Necə lazımq öyrətdi.  
Fizulinin hikməti,  
Nizaminin qüdrəti,  
Ordan alaq ibrəti.

Vətən sevdası nədir,  
Almaz İldirim deyir,  
Abbas Səhhət bildirir,  
Viçdan onu söyləyir.

Dağlardan yazmaq olar,  
Gözü yaşılı bulaqlar.  
Şeirində yada salar,  
Vurğun, Arif, Bəxtiyar.

İndi torpaq səsləyir,  
İgidləri bəkləyir.  
Əldə silah hər sətir,  
Qarabağı istəyir.

Qarabağ dərd yerimdir,  
Hər gün qəlbimi didir.  
İgid övladlar bir-bir,  
İnşaallah söyləyir,  
Bu torpaqlar bizimdir.

Nəsillər də dəyişir,  
Yeni fikirlər gəlir.  
Şeirdəki hər fikir,  
Bir aləmə çevrilir.

Dəyişməyən bəs nədir?  
Vətən sevgisi təkdir.  
Qalan hər şey dəyişir,  
Qalan hər şey dəyişir.

23-25.08.2018.

## ÇAĞIRIR VƏTƏN

Ey oğul, çalınır cəngi, çağırır Vətən,  
Anaya fəxrdır, borcunu bu gündən versən.

Viçdanın söyləyər, vətən başlayır nədən,  
Nədən bu torpağa indi göz dikmiş düşmən.

Qeyrətin varsa, nə fərqi harda olasan,  
Axan qanında da, Vətən salmışdır məskən.

Göy gözlü Xəzərdir, Şahdağ, Babadağ bilsən,  
Vətən gördüyüün o daşdır, gəzdiyin çəmən.

Vətən dilə gəlib, kömək istəyir səndən,  
İndi Qarabağı alıb qatı duman-çən.

Səsləyir Üzeyir dühası, Bülbülün səsi,  
Qoy yağsın namərd düşmənə alov qəflətən.

Hafızın borcudur hər dəfə desin yenidən,  
"Ey oğul, çalınır cəngi, çağırır Vətən"

12-13.09.2018

## MƏN BU ELİN ÖVLADIYAM

Hərgah sorsan vətən nədir, qan yaddaşım, birgə sözüm  
Əcdadlardan keçib mənə, ötürərəm nəsillərə  
Olub mənə sevimli yar, ayrlığa necə dözüm?  
Çörəyimlə duzum odur, can bəxş edib bircə kərə

Vətənimdir, torpağında ər babalar salmış məskən  
Vətənimdir, torpaqlarım hər kimsəyə deyil məkan  
Vətənimdir, yağıllara sinə gərib haray salan  
Baba dağım, göy Xəzərim, Abşeronum, hər dağ, dərə

Mən bu elin övladiyam, damarından babaların axır qanı  
Anam layla söyləyərkən həkk etmişdir həmin anı  
Azadlığa səsləyərkən şəhidlərin xiyabani  
Döyüşərəm, sinəm qalxan, yadlar qoy alsın nəzərə

Yad ellərdə cənnət varsa, yenə vətən mənə candır  
Düşmən gəlsə top-tüfənglə, hərarətim, onu yandır  
Bu torpaqlar mənə cənnət, yağıllara bir zindandır  
Təmənnasız bağlıyam mən ellərimə, göy Xəzərə  
Son nəfəsim olsa belə, Azərbaycan gələr dilə.

09.01.17